

XÜLASƏ

Adı Soyadı: Təranə Allahverdi qızı Səfərova

Yabancı Dil: Rus dili



Ali təhsil statusu:

Derece	Bölüm/Program	Üniversite	Yıl
	Mühəndis-Texnoloq	Gəncə Texnologiya Universiteti	1985

Gördüyü vəzifələr:

Görev Unvanı	Görev Yeri	Yıl
Texnoloq	Gənclər evi	1990-1991
Laborant	Mingəçevir Politexnik İnstitutu	1993-1995
Müəllim	Mingəçevir Politexnik İnstitutu	1994-2011
Baş müəllim	Mingəçevir Politexnik İnstitutu, Mingəçevir Dövlət Universiteti (2015)	2011-.....

ÇAP OLUNMUŞ ƏSƏRLER

Beynəlxalq elmi konfranslarda təqdim olunmuş və elmi məqalələr kitabında çap olunmuş məruzələr:

1. Sənayenin regionlar üzrə yerləşdirilməsinin əhəmiyyəti. Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu AMEA Gəncə Regional Elmi Mərkəzi Azərbaycan Dövlət Aqrar Universiteti. Modernləşmə və sosial-iqtisadi inkişafın regional problemləri mövzusunda beynəlxalq elmi-praktiki konfrans. Məqalələr və tezislər. Bakı, 2009
2. "Əlverişli biznes mühitinin yaradılması xüsusiyyətləri" mövzusunda XV Beynəlxalq elmi-praktiki konfrans, Xarkov Avtomobil Yolları Universiteti., Ukraniya-2021
3. "Qarabağda ekoloji terror və onun aradan qaldırılması yolları" mövzusunda Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər Beynəlxalq praktiki konfrans., Mingəçevir-2021

Respublika daxili elmi konfranslarında təqdim olunmuş və elmi kitablarda çap olunmuş məruzələr:

1. Bazar iqtisadiyyatı münasibətlərinin formalaşması prinsipləri və prolemləri. Mingəçevir Politexnik İnstitutunun 10 illiyinə həsr edilmiş elmi-praktik konfransının materialları. səh. 389-392
2. Proqramlı idarəetmə strukturunun təkmilləşdirilməsi. ATU Elmi əsərlər , Bakı, 2003, səh.74-75
3. Bazar iqtisadiyyatı şəraitində istehsalla istehlakın strukturca əlaqələndirilməsi. ATU Elmi əsərlər , Bakı, 2004, səh.55-56
4. Sənaye müəssisələrində istehsal prosesinin səmərəli təşkili prinsipləri. ATU, Elmi əsərlər, IV cild, № 5, Bakı, 2005, səh. 62-64
5. Müasir şəraitdə təşkilati idarəetmə quruluşunun xarakterini müəyyən edən əsas istehsal tipləri. AMEA İqtisadiyyat İnstitutu Elmi əsərlər .№ 3, 2010
6. Azərbaycanda energetika sisteminin müasir vəziyyəti və inkişaf perspektivləri. Mİ-nin 20 illiyinə həsr edilmiş konfransın materialları. Mingəçevir. 2011, səh.197-200
7. Müəssisələrdə texniki vasitələrlə təminat və onlardan səmərəli istifadənin vəziyyəti. AMEA İqtisadiyyat İnstitutu. №2. 2011, səh. 377-381
8. Yüngül sənaye müəssisələrində istehsalın idarə edilməsinin təşkilati strukturunun təkmilləşdirilməsi. AMEA İqtisadiyyat İnstitutu. № 2, 2011
9. Təbii ehtiyatların qiymətləndirilməsinin əhəmiyyəti. AMEA Azərbaycan Dövlət Aqrar Universiteti. Xəbərlər məcmuəsi "İqtisadiyyat". № 3, 2012, səh.77-82
10. Müasir şəraitdə təbiətdən istifadənin lisenziyalaşdırılmasının əhəmiyyəti. AMEA Aqrar Universiteti İqtisadiyyat Xəbərləri. Gəncə. 2013 № 4, səh.148-155
11. Aran regionlarında investisiya fəaliyyətinin perspektiv inkişaf istiqamətləri. "Dövlətin regional siyasətinin reallaşmasında Aran iqtisadi rayonunun rolu: reallıqlar və perspektiv inkişaf" mövzusunda respublika elmi-praktik konfransının materialları. Mingəçevir. 6-7 dekabr 2013-cü il, səh.147-149
12. Sənayedə innovasiyaların səmərəliliyinin artırılması istiqamətləri. ARTN Mingəçevir Dövlət Universiteti. Davamlı inkişafın milli modeli və strategiyası. Respublika Elmi Konfransının materialları. Mingəçevir 2015, səh.239-241
13. Ölkənin iqtisadi inkişafında multikulturalizmin rolu. Milli mədəni irs və onun qloballaşma şəraitində təbliği məsələləri Respublika elmi konfransının materialları Mingəçevir – 2016 səh 280-282
14. Azərbaycanda sosial-iqtisadi tərəqqinin sürətləndirilməsinə də infrastruktur layihələrin rolu. Mingəçevir Dövlət Universiteti. Milli iqtisadiyyat və ayrı-ayrı sektorlar üzrə strateji yol xəritəsi: reallıqlar və və hədəflər. Elmi konfrans materialları . 12-13 may Mingəçevir – 2017, səh. 55-57
15. Qlobal miqyasda davamlı inkişafda sənaye kompleksinin yeri və rolunun qiymətləndirilməsi. ARTN Mingəçevir Dövlət Universiteti. Qloballaşma və regional inteqrasiya. Respublika elmi konfransı. Mingəçevir 2016, səh. 146-148
16. Azərbaycanda sənaye parklarının yaradılmasının sahibkarlığın inkişafına təsiri. AR TN, MDU "Qlobal tendensiyalar və müasir Azərbaycan" mövzusunda həsr edilmiş respublika elmi konfransının materialları, Mingəçevir, 2018, səh.116-117
17. Regionların sənaye kompleksinin davamlı inkişafında innovasiya sahibkarlığının rolu. Şəxsiyyət, cəmiyyət, dövlət: qarşılıqlı münasibətlərə müasir yanaşmalar" mövzusunda respublika elmi konfransı. Mingəçevir şəhəri. 6-7 dekabr 2019-cu il
18. Strateji yol xəritəsi çərçivəsində maşınqayırmanın inkişafı və regional bazarlarda payının artırılması potensialı. "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə

strateji yol xəritələrindən irəli gələn vəzifələrin yerinə yetirilməsi vəziyyəti haqqında” mövzusunda elmi seminar .Mingəçevir şəhəri. 13 may 2019-cu il

19. Qarabağın təbii sərvətlərinin respublikanın iqtisadi inkişafına təsiri. AR TN, MDU “Regional inkişafın təmin olunmasında innovativ tendensiyalar:reallıqlar və müasir çağırışlar” mövzusunda həsr edilmiş respublika elmi konfransının materialları, 11-12 dekabr 2020, səh.349-350

20. Yüngül sənaye müəssisələrinin restrukturizasiyası. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Vətən Müharibəsində qazandığımız tarixi zəfər Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda MDU-da keçirilən elmi-nəzəri konfransı. MDU, 4 may 2021-ci il

21. Sahibkarlığın inkişafında Heydər Əliyev siyasətinin əhəmiyyəti. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev Və Azərbaycanda iqtisadi islahatlar: nəticələr və perspektivlər” mövzusunda UNEC-də keçirilən Respublika elmi-praktiki konfransı. Bakı şəhəri, 6 may 2021-ci il